

BƏDİİ YARADICILIĞA, MƏDƏNİYYƏTƏ FƏLSƏFI MÜNASİBƏT

Rasim Nəbioğlu. Mədəniyyət. İncəsənət. Ədəbiyyat (Məqalələr). I kitab. Məsləhətçi: Məmməd Əliyev. Elmi redaktor və ön sözün müəllifi: Məhəmmədəli Mustafayev. Rəyçilər: Sabir Rüstəmxanlı, Adilxan Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə.
Bakı, "Avropa" nəşriyyatı, 2017, 288 səh.



Məhəmmədəli MUSTAFA,
filologiya üzrə elmlər doktoru,
professor
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş elmi işçisi

Rasim Nəbioğlu (Rasim Nəbi oğlu Qurbanov) ədəbi-elmi fealiyyətə tənqidlə başlayıb. O, 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) və "Azərbaycan" jurnalının nəzdində yaradılmış "Gənc tənqidçilər" studiyasına göndərdiyi üç məqalə ilə müsabiqədən keçmişdir. Sonralar studiyanın üzvü kimi imzası mətbuatda görünsə də, bir tənqidçi, ədəbiyyatşunas, publisist, esseist və mürtəcim kimi daha çox 80-ci illərdə tanınıb. Məlumdur ki, bu dövr - 60-70-ci illərin davamı kimi, həm ədəbi-bədii yaradıcılıqda, həm də tənqid və ədəbiyyatşunaslığımızda sözün həqiqi mənasında yeni mərhələ oldu. Bu illərdə Azərbaycan ədəbiyyatşunaslığı, nəzəri-estetik fikri klassik və müasir ədəbi irs konsepsiyasını formalaşdırıb, orta və gənc nəslin nümayəndələri tərəfindən yeni monoqrafiya, məqalələr yazıldı, klassik və müasir ədəbiyyatımız yeniləşmiş ən müasir ədəbi meyarlarla öyrənildi. Tənqid də öz növbəsində ədəbi-nəzəri dəyərlərinin müəyyənləşdirildi. Bütövlükdə ədəbi proses yeniləndi, dinamik inkişaf yoluna düşdü.

Şübhəsiz ki, bu prosesdə R.Nəbioğlu da iştirak edirdi. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə də bir tənqidçi kimi qəbul edilib (üç zəmanət: yazıçı Əlibala Hacızadə, tənqidçilər Nadir Cabbarlı və Rəhim Əliyev). Deyə bilərik ki, akad. Məmməd Arifin humanitar idrak universallığı, akad. Məmməd Cəfər, akad. Aslan Aslanov, akad. Fuad Qasızmədə, müxbir üzv Cəfər Cəfərov, müxbir üzv Ziyəddin Göyüşov, müxbir üzv Yaşar Qarayev, Mehdi Məmmədov, Asif Əfəndiyev, Osman Əfəndiyev və başqalarının estetik fikrində, nəzəri-tənqidə və elmi irsində mü hüüm yer tutan fəlsəfi-estetik və sosial-kulturoloji mündəricə həmin şəxsiyyətlərin yaradıcılığından öyrənməklə onların məktəbini keçmiş Rasim üçün bir yazı nümunəsi, etalonu, bir təhlil və tədqiq meyari oldu və onun elmi-ədəbi fəaliyyətində müəyyən mənada aparıcı mövqə qazandı. 1982-ci ildə hələ Siyəzəndə təhsil, maarif sahəsində işləyərək AMEA-nın Ədəbiyyat İnstitutundakı aspiranturaya intahan verib ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə daxil olmuşdur. Burada özünün təşəbbüsü və institutun direktoru,

müxbir üzv Əziz Mirahmədovun tövsiyəsi ilə seçdiyi, habelə akad. Məmməd Cəfərin elmi rehberliyi ilə yerinə yetirdiyi disertasiya, yəni elmi tədqiqat mövzusu - fəlsəfi-estetik və sosial-psixoloji səciyyəli "Hüseyin Cavidin estetik ideali" (1991) ədəbi tənqidlə bilavasitə bağlı olmadığına görə sonrakı illərdə Rasim əsasən nəzəriyyəçi-ədəbiyyatşunas və estetik kimi tanındı. Bununla belə, tənqidçilik səriştəsi onun ədəbiyyatşunaslıq yaradıcılığına da təsir-siz ötüşmədi. R.Nəbioğlu N.Gəncəvidən, M.Füzilidən, H.Caviddən də bəhs edəndə, eyni zamanda C.Cabbarlı, M.Müşfiq, S.Əhməddi, C.Novruz, F.Sadiq, M.Yaqub yaradıcılığından və tərcümə sənətindən yazanda da tənqidçi mövqeyində dayanır, ədəbi irsin müasirlik əhəmiyyətinə daha çox diqqət yetirir, müasirlik və tarixilik prinsipindən çıxış edir, yeni ədəbiyyatşunaslıq meyarlarına əsaslanır.

Həlo Xarici Dillər İnstitutunun tələbəsi ikən yazdığı "Mahiyyət, təzahür" adlı ilk mətbu publisistik məqaləsindən (1972) hiss olunurdu ki, o, ədəbiyyatın, mədəniyyətin və incəsənətin, hər seydən əvvəl isə, həyatın, ictimai mühitin, cəmiyyətin fəlsəfəsinə və psixologiyasına daha çox meyllidir və düşüncələrində səsioloji-estetik dəyərləndirmələrə üstünlük verir. İlk gənclik illərindən məqalə və resenziyalarında özünü göstərən bu istiqamət zaman keçidkəcə əsərlərinin mayasına hopdu, elmi üslubunu formalasdırdı. Məqalələrdən ibarət "Mədəniyyət. İncəsənət. Ədəbiyyat" (məqalələr) adlı birinci kitabı (Bakı, "Avropa" nəşriyyatı, 2017, 288 səh.) tənqidçi və alimin illərlə təşəkkül tapmış universallığını bir daha təsdiq etdi. Elə kitabın sərlövhəsi və buradakı məqalələrin adları göstərir ki, Rasim mədəniyyətşunaslıqla ədəbiyyatşunaslığın, etika ilə estetikanın, səsiologiya ilə psixologianın fənlərarası qarşılıqlı əlaqələrini əldə rəhbər tutur. Bu onun elmi təfəkkürünün, tənqidçi-alim marağının genişliyini göstərir. Klassik Şərq və Azərbaycan romantik poeziyasından da, müasir ədəbi prosesdən də yazanda o, etik-estetik meyarlara, sosial-mədəni dəyərlərə daha çox önmər verir.

Özünən araştırma və tədqiqatlarında fəlsəfə, estetika, mədəniyyətşunaslıq, ədəbiyyatşunaslıq, səsiologiya, dinsünnəsliq, psixologiya elmlərinin son nailiyyətlərindən faydalanan Nəbioğlunun Azərbaycanda və xarici mətbuatda indiye qədər yüzlərlə ədəbi-tənqid, elmi və publisistik məqalələri, həmçinin bədii yazıları dərc olunub. Beynəlxalq və respublika miqyaslı konfranslarda maraqlı məruzələrlə çıxış edib. Orta əsrlər mədəniyyətinin fəlsəfəsi, milli incəsənətin növ təsnifati, milli musiqimiz və muğam, klassik Azərbaycan şeirinin poetik sistemi, İslam və Şərq ədəbiyyatı, Azərbaycan romantizminin bədii-estetik xüsusiyyətləri, bədii yaradıcılıq və estetik ideal kimi vacib kulturoloji və ədəbiyyatşunaslıq problemləri kitaba daxil edilmiş məqalələrdə ədəbi-tarixi və nəzəri aspektdə tədqiqata götərilir.

Sadəcə olaraq elə bir neçə məqaləsinin adını oxuyanda alimin elmi maraq dairəsinin sərhədləri aydın olur: "Klassika və müasirliyin ədəbi-elmi qoşağında" (akad. M.A.Dadaşzadə), "Azadə xanım Rüstəmovanın tədqiqatlarında fəlsəfi-dini və psixoloji təhlil", "Mehmet Akif Ərsəy və Hüseyin Cavid sənəti - türk-islam aləminin və dünya mədəniyyətinin iki böyük hadisəsi", "Orta əsrlərdə mədəniyyət fəlsəfəsinin əsas xüsusiyyətləri", "Milli folklorumuzun epik janrındə psixologizm", "İtkin gəlin", "Əfsanəsiz illər",

"Hüseyin Cavid yaradıcılığında psixologizm", "Şəhriyarin estetik ideali" və s. əsərlərinin sərlövhələri göstərir ki, Rasim ədəbiyyatın, bədii yaradıcılığın, mədəniyyətin fəlsəfəsinin ciddi maraq və diqqət göstərir, klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqində bir neçə elmin nailiyyatından və vəhdətindən çıxış edir. Bununla R.Nəbioğlunun məqalələrinin elmi-nəzəri səviyyəsi yüksəlir, onlar fəlsəfi istiqamət və məzmun kəsb edir.

Folklordan da, romantik ədəbiyyatdan da, romantizm və realizmdən də yazanda bədii yaradıcılığın psixoloji xüsusiyyətləri, obrazların iç dünyası Rasimin daim diqqət mərkəzində olur, o, obrazların görünməyən tərəflərinə, daxili aləminə maraq göstərir.

Klassik romantik ədəbiyyatın əsas mövzusu olan kamil insan problemi ədəbiyyatımızın sonrakı mərhələlərində də sənətkarlarını ciddi düşündürüb. Xüsusən romantizmin bədii-fəlsəfi sistemində və H.Cavidin əsərlərində bu problem R.Nəbioğlu tərəfindən nəfs (iblislik) anlayışı ilə sərf bağlı olan bir mövzu kimi əhəmiyyətinə görə müstəsna yer tutmuşdur. "Hüseyin Cavid yaradıcılığında psixologizm" adlı məqaləsində müəllif əsas diqqəti obrazların daxili dünyasına, ictimai mahiyyətinə, onların sosial-estetik problemlərinə yönəldir, bədii yaradıcılıqdə nəfs və kamil insan mövzusunun mahiyyətini müəyyənləşdirir, dahi şair və dramaturqda bu anlayışların tarixən Şərq ədəbi-mədəni ənənələrindən irəli gəldiyini bildirir. O, fəlsəfə, ilahiyyat, ədəbiyyat tarixində nəfs anlayışına münasibət və insana verilən yüksək qiymət üzərində dayanır, H.Cavid yaradıcılığında həmin məsələyə yenidən müraciəti ədəbiyyatın əzəli və əbədi vəzifələri ilə əlaqələndirir. Ancaq bu da xüsusi olaraq vurgulanır ki, romantizm ədəbi cərəyanında nəfs və kamil insan problemi yeni məzmununda üzə çıxır, yeni əsrin tələblərinə uyğunlaşdırılır. Rasim belə qənaətə gelir ki, bədii yaradıcılıqdə bu problem sufi ədəbiyyatında, hürufilikdə və digər teriqat ideyalarında yeni məzmun daşıdığı kimi, romantizm ədəbi cərəyanında da tamam başqa bir mövqedən forqlı məzmun kəsb edir.

R.Nəbioğlu eyni həvəs, maraq və məsuliyyətlə dahi Ü.Hacıbəylinin yaradıcılığından ("Şərqi ilk operasi "Leyli və Məcnun"), Xalq şairi S.Vurğundan, Xalq yazıçıları İ.Əfəndiyev və İ.Şıxlıdan, fantast yazıçı N.Abdullayevin kitabından, siyəzənli müəllim-şair İ.Xətai'dən, Şekspirin "Hamlet" faciəsindən, ədəbi gəncliyin ilk qələm möhsullarından, habelə bəstəkar, Xalq artisti T.Bakıxanovdan, müsiqişünəs F.Xalıqzadədən, "Borçalı aşiq mühiyi"ndən və s. bəhs edir, həmçinin akad. F.Qasimzadə, prof. S.Əlizadə bərədə vidasız - nekroloqlar və digər mövzularda məqalələr yazar.

Bu da yerindədir ki, kitabda məqalələrdə müəllif təhlilə cəlb etdiyi şair və yazıçıların yaradıcılığına özünəməxsus mövqedən yanaşır, hər bir sənətkarın fərdi üslubuna, mövzu dairəsinə, milli təfəkkürünə xüsusi diqqət yetirir. Məsələn, Xalq şairi Sabir Rüstəmxanlı yaradıcılığından bəhs olunanda milli ruh məsələsi ("Milli ruhun təcəssümü"), həmçinin mübarizlik, döyüşkənlilik ("Mübariz və döyüşkən qələm") önə çökilir.

Həmişə bir qayda olaraq fəlsəfi ümumişdirmələrə üstünlük verən R.Nəbioğlu "Mənalı və dəyərlili 65 il" məqaləsində Ə.Hacızadənin nəşrini tədqiqat predmeti kimi götürüb, onun "Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər",

"Ayırlığın sonu yoxmuş", "Dünyani tanı" əsərlərindən çıxış etməklə yaradıcılığın bədii-fəlsəfi istiqamətə, xüsusən görkəmli yaziçinin ölüm anlayışı haqqında fikirlərinə toxunur.

"Göy qurşağı" məqaləsi eyniadlı tərcümə toplusundakı bədii əsərlərin təhlilinə həsr edilib. Müəllif bir tərcüməsünə kimə kitabın ayrı-ayrı məzniyyətlərini və nöqşənlərini araşdırır üzə çıxarır.

Rasim "Ələkbər Saləhzadə: "Xatiro çiçəyi" resenziyásında şairin poetik ərsəndən onun bir kitabına müraciət edir, əsərlərinin assosiativ xarakterini müəyyənləşdirir, "Torpaq", "Rənglər rəngi", "Qırq birdə dogulmuşlar", "Əsrin səksən sənəsi", "Ölüm unutdurur" şeirlərində kiçik detallardan bədii ümumişdirmələrə keçidi xüsusi olaraq araşdırır, lirik qəhrəmanın böyük həyat eşqini vurgulayır, şairin yaradıcılığı haqqında konkret fikir formlaşdırır. Bu onu göstərir ki, R.Nəbioğlu bir tənqidçi və tədqiqatçı olaraq hər bir sənətkarın mövzu və ideya istiqamətini, yaradıcılığının mayasını düzgün müəyyənləşdirməyi bacarırlar.

Azərbaycan mədəniyyətinin tipologiyası, cəmiyyətin inkişafındakı rolu, onun mənəvi formaları R.Nəbioğlunun tədqiqat sferasına daxildir. "Mədəniyyət və incəsənət: fəlsəfi-kulturoloji təhlil" sərlövhəli məqalə milli mədəniyyətşunaslığın və sənetşunaslığın aktual problemləri ilə baglıdır. Alimin elmi maraq dairəsinin və düşüncə tərəzinə əsasında dayanan fəlsəfi ümumişdirmələr, mədəni-kulturoloji kontekst haqqında bəhs olunan məqalə üçün də səciyyəvidir. Müsəlman-Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan milli mədəniyyətinin genetik əsaslarına və tarixi köklərinə münasibət bildirən Rasim İslama, Quran ehhamlarına, təsəvvüfə müraciət edir, klassik alman fəlsəfəsinin nümayəndələri Kant, Fixte, Şellinq, Hegel kimi filosofların və F.Şiller kimi sənətkarların mədəniyyət anlayışına yanaşmalarına önəm verib, nihilizm və pessimizm fəlsəfəsinin tərəfdarlarının fikir və mülahizələrinə qarşı çıxaraq belə neticəyə gelir ki, hər bir içtimai-iqtisadi formasiyanın konkret vəziyyətində uyğun mədəniyyət formalaşır. Müəllifin fikrincə, belə bir tərif və analiz, daha doğrudur: mədəniyyət kollektiv və tarixi təcrübəni möhkəmləndirən, özündə onun toplanması (akkumilyasiyası), qorunub saxlanması və ötürülməsini birləşdirən formaların kompleksidir. Müasir dövrün nüfuzlu kulturoloji və estetik fikrindən çıxış edən R.Nəbioğlu məqalədə Azərbaycan mənəvi mədəniyyətinin və incəsənətin millilik, bəşərilik, vətənpərvərlik, insansevərlik xüsusiyyətlərini aşkarla çıxarmağa çalışır, milli mədəniyyətlərin bir-birinə yaxınlaşmasını mütərəqqi, obyektiv proses kimi səciyyələndirir və bu halı ineqrasiya prosesinin tərkib hissəsi hesab edir. Eyni zamanda, müəllif Azərbaycan mədəniyyətinin və incəsənətin milli özünməxsusluğunu diqqətlə öyrənir, verdiyi təsnifatda ümumşərq-islam və ümumtürk kontekstini əsas götürür.

Təhlil və tədqiqat mövzusu kimi seqdiyi klassik və müasir ədəbiyyata, incəsənətə hərtərəflə bələd olan Rasim elə sənətkarların həyat və yaradıcılığına müraciət edir ki, onlar ədəbiyyat tariximizdə müsənə mövqedərlər, bədii yaradıcılıqdə yeni ciğər açıblar. Bu cür şairlərdən biri de Mikayıl Müşfiqdir ("Müşfiq dünyası" və "Nakamlıq").

(Davamı 9-cu səhifədə)

(Əvvəli 8-ci səhifədə)

Təəssüf ki, bu nadir istedad sahibinin haqqında çoxlu monoqrafiya, dissertasiya və məqalələr yazılımasına baxmayaraq, yaradıcılığı indiyə kimi kifayət qədər dərindən tədqiq olunmayıb, öz obyektiv elmi dəyər-qiyomatını almayıb. Klassik Şərq, Azərbaycan və türk şeirinin tarixini və ideya-bədii incəliklərini dərindən öyrənən şair həm əruzda, həm də hecada gözəl, oxunaqlı, sənətkarlıq baxımından yüksək səviyyədə olan əsərlər yazıb, "Oxutar", "Yenə o bağ olaydı" kimi sənət nümunələri yaradıb. R.Nəbioğlu məqalələrində sözün həqiqi mənasında Müşfiq dünyasına girə bilib, onun yaradıcılığındaki lirik-emosional cəhətləri vurgulayıb, şairin poetik dünyasını Xəyyam, Nəvai, Füzuli, Vaqif kimi nəhəng ədəbi simaların sənət aləmi ilə bir cərgəyə çıxarıb. Hiss olunur ki, tədqiqatçı vulqar sosioloji təhlillərdən fərqli mövqədə dəyanır, estetik və fəlsəfi dəyərləndirmələrə üstünlük verir, söz və ifadə-

belə qənaətə gəlir ki, bu əsərlər sosial-etik mündəricəli olub, fəlsəfi-estetik biçimdədir. O, R.Zəbioğlunun uşaq şeirlərini təhlil edərək şairin bu əsərlərdə uşaq aləmini, onun psixologiyasını duymasını, hiss etməsini də müsbət dəyərləndirir.

R.Nəbioğlu vaxtilə öz yaşıdları olan ədəbi gənclik, tədqiqatçı, şair və yazıçılar haqqında, yaradıcılıq sahəsində ilk uğurlu qədəmlər atan müəlliflər barədə geniş ürəklə təhlil və araşdırma aparmışdır ("Sönməyən ocaq", "Yaşillanan, çiçəklənən budaqlar", "Afrotida, Erot və... Apatiya", "İlk kitab - ilk görüş", "Nəzəri-estetik fikrimiz və Vüqar Əhmədin "Ödəbiyyatşunaslıq" kitabı" və s.).

Kitabdakı ayrı-ayrı məqalələrdə yazıldığı dövrün ictimai-siyasi şəraitindən irəli gələn bəzi mülahizə və anlayışlara təsadüf edilir ki, bu da təbii və başa düşülən bir hal kimi qəbul edilməlidir.

Yeri gəlmışkən, onu da qeyd edim ki, Rasim sözün geniş mənasında ədəbiyyatçıdır, qələm sahibidir. O, bədii yaradıcılıqla da məşğul olur, şe-

BƏDİİ YARADICILIĞA, MƏDƏNİYYƏTƏ FƏLSƏFİ MÜNASİBƏT



lərin, misraların daxili tutumuna nüfuz etməyə çalışır. Məsələn, şairin "Sən varlığın eynisən" ideya-bədii fikrinin ifadəsinin fəlsəfi tutumuna diqqət yetirir, həmin poetik cümləyə sənət və gerçəklilik mövqeyindən yanaşır. Müşfiqin əsərlərinin məzmun və ideya xüsusiyyətlərindən, lirik-emosional ovqatından çıxış edən Rasim şairin sənət dünyasını kəşf etməyə nail olur. Həm də şairin istifadə etdiyi lirik-emosional çalarlarla: "Müşfiqin sənət aləmi heyrətedici şəkildə şəffaf və kövrəkdir. Onu bulaq suyunu da, şüşəyə də bənzətmək olar. Burada irili-xirdalı hər bir obraz, hər bir detal, hər bir söz, ifadə, ştrix bütövlükdə bir şəffaflıq, bir kövrəklik aləmi yaradır. Bu aləmdə ipək yumşaqlığı, çiçək zərifliyi də var. Bu aləm bühlurdur. Və bütün bu şəffaf, kövrək, ləkəsiz, zərif, bühlür aləmi cana götirən, onun damarlarına qan qovan, simasını müəyyən edən Müşfiqin öz ürəyidir".

"Sirdən kəşfə doğru" və "...Gülən şairəm" məqalələrində Rüfat Zəbibəoglunun sənət aləminə diqqət yetirilir. Şairin gözəllik dünyasına səyahət edilir, "Sirrim, möcüzəm mənim", "Kainatla üz-üzə" və "Ayselim" kitablarına üz tutulur, əsərlərindəki vətən, təbiət, torpaq və s. obrazlar barədə maraqlı fikirlər səsləndirilir, gözəllik anlayışının poeziyadakı, o cümlədən R.Zəbibəoglunun yaradıcılığındaki dərki göz öünüə getirilir. Məlum olur ki, şairin lirik qəhrəmanı gözəlliyi passiv surətdə seyr etməklə kifayətlənmir, eini zamanda onu yaradır, həyatı və dünyani "gözəllik qanunları ilə" dəyişdirir. R.Zəbibəoglunun şeirlərini diqqətlə nəzərdən keçirdikdən sonra tənqidçi

ir, hekayə, oçerk və esse yazır. Vaxtilə professor Məhərrəm Qasımlının tövsiyəsi ilə topladığı, elə Məhərrəm müəllimin özünün ön sözü ilə iki dəfə (2011; 2013) nəşr edilmiş "Dərəzərat (Nəzm. Nəsr. Tərcümə)" kitabındaki əsərləri buna sübutdur. R.Nəbioğlu peşəkar tərcüməçi kimi, xüsusən ingilis dilindən ana dilimizə və əksinə, bədii və elmi ədəbiyyatdan etdiyi tərcümələri ilə oxucular arasında yaxşı tanınır.

R.Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşunasdır, mədəniyyətşunas, psixoloq, sosioloq, dinşunas, əxlaqşunas və estetikdir. Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəciliy, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişlərinin mükəmməliyindən xəber verir. Ümumiyyətlə, R.Nəbioğlunun bədii yaradıcılığa, mədəniyyətə, ayrı-ayrı elm və sənət hadisələrinə, şəxsiyyətlərə fəlsəfi münasibəti qabarlıq görünür.

Rasim bizim elmi fikirdə ideal, xüsusən estetik ideal və ya çox vaxt onun özünün başqa bir ifadəsi ilə desək, - "bədii amal" haqqında on çox yazan müəlliflərdəndir, bəlkə də mən deyerdim ki, idealşunasdır.

Hesab edirəm ki, ədəbi və elmi ictimaiyyətə təqdim olunan bu kitab uğur qazanacaq və oxucuların rəfində, masasında öz layiqli yerini tapacaqdır.